



# لحظه‌های بی‌تكلف

عکس: میر عباس آل یاسین



شرکت تعاونی کارکنان سازمان همیاری آذربایجان شرقی  
شهریور ۱۳۸۶

# تکلف لحظه‌های بی

عکس: میر عباس آل یاسین



لحظه



شرکت تعاونی سازمان همیاری  
استان آذربایجان شرقی

نام کتاب: لحظه های بین تکلف

عکس از: میر عیاس ال یاسین

مدیر هنری و اجرایی: مجید برقی

چاپ اول: شهریور ۱۳۸۶

تیراز: ۳۰۰۰ جلد

طرح روی جلد: لیلا اسماعیلی الوانق

طراحی صفحات داخلی: لیلا اسماعیلی، رقیه زنده نام، نسیم ذریعه

انتخاب اشعار اراسی: مجید برقی

انتخاب اشعار ترکی آذربایجانی: مجید برقی، محمد امین سیفی

لیتوگرافی: نکار

چاپ: سیمازار

صحافی: لک لری

ناشر: شرکت تعاونی کارکنان سازمان همیاری آذربایجان شرقی

تلفن: ۰۴۱۱ ۲۲۵۲۱۶۱ - ۰۴۱۱ ۲۲۵۷۶۷ - ۰۴۱۱ ۲۲۵۲۱۶۱

فاکس: ۰۴۱۱ ۲۲۵-۲۲۵

[www.azhamyar.com](http://www.azhamyar.com)

شماره: ۷ - ۱۳ - ۶ - ۹۷۸-۹۶۴-۰-۴



تندیم به همسر عزیزم صالحه ، دخترم سولماز و روح پاک پسر ناکامم کمال

بیلمزیدیم دُونکه لروار دُونوم وار  
ایتکین لیک وار آیرلیق وار نلوم وار



## تصویری بک شاعر بزرگ

«... کاش قایدیب ، ببرده او شاق اولایدیم »، با حسرت تمام می خواند . انگار کسی جز من و اسب من پیش چشم نبود ، من روی اسب ، بهت زده مانده بودم . دانی بزرگم بود که حرمت و عظمت را یک جا داشت و محو تعاشای من می خواند : ببر کول آجیب .....» می خواند و تکرار می کرد تا رسید به : « آی نوزومی او از دیرین گو نظریم ..... اسمی راه افتاد به طوف عظمتی که نشسته بود و می خواند . شنیدم ..... آغاچ می نوب ، آن گزدیرین گو نظریم .....»

اسمیم استبداد و من خیره به دهانش ماندم . گفت : شهریار ، حیدر بابا ، حیدر بابایه سلام . من سراپا گوش و متعجب : شهریار کیست ؟ حیدربابا چیست ؟

« حیدربابا : دنیا یالان دنیادی ! دانی بزرگ از شهریار و حیدربابا گفت و گفت و اشتباق دیدار این دو را نخستین بار در دنیای من پیدا کردند .

سالها گذشت تا بک روز دوربین در دست در حضور استاد شهریار خود را گرفتم . به یاد اسب سواری و دانی بزرگم برگشتم و عکس گرفتم . اشتباق دیرین میوه داد . عکس ها گرفتم . حالا که گزیده آن نکس ها در این مجموعه . یاد و خاطره ای را از بک فرد به یک جامعه امتداد می دهد . وجودی بین پایان وجودم را غرا گرفته است .

من تصویرهای شعری یک شاعر بزرگ را به ما شفافی تقدیم می کنم که بیشتر به صدا و کلام او برداخته اند . دعوت من برای تعاشای نشانه های تصویری شعرهای شهریار ، شاید کمی کوردگانه به نظر آید . ولی در خاموشی پر هصدای سلوک و قامت بک شاعر بزرگ .

شعر طبقی دیگر دارد . خواهش من ، توجه به این طبقی است . مجموعه به همت شرکت تعاونی سازمان همیاری ، چاپ و تکثیر می شود . از مدیر محترم شرکت آفای حسینی بر قبی و دوستان گرانقدر افایان مجید بر قبی و سید حسین علیشی فرد ، سپاهانگارم که به این افراد هنری کمک کرده اند از خانواده محترم استاد شهریار و مخصوصاً پسر ایشان آفای هادی بهgett تبریزی و از دوست محترم آفای علی شکری سپاهانگارم . از همسر عزیزم صالحه جابری به سبب صیر سالیانش و از دوست عزیزم آفای غلامحسین فرنود به خاطر هم اندیشی هایش ، سپاس همیشگی را دارم .

### سخن اول:

استاد سید محمد حسین بهشت تبریزی، شهریار به سال ۱۳۸۵ خورشیدی در تبریز در خانواده ای اصلاً روستایی میانه حال زاده شد. آن پدر چیزی به ارث نمود. عارف عظیم اسلامی، فرهنگ شهر و روستا، زبان و ادبیات گویندگان و نویسندهای هارسی، اشعار و دواوین شعرای آذربایجان را به عنوان میراث فرهنگی در اختیار داشت. شهریار تحصیلات متوسطه قدمیه را در مدارس متعدده فردوس و فیوضات تبریز به پایان رساند و تحصیلات عالی را در دارالفنون تهران در حال سپری کردن بود که به دلایل روحی و اطلاعی آن را نهمه تمام رها کرد. با فران و معارف اسلامی آشنا بود و حافظ را به عنوان الگو و پیش کسوت در شعر و شاعری پیش رو داشت. با حقوق دولتی حقوق کارمندی - میاسی لش فرن پیستم و دوره فعالیت ادبی اش، عمدتاً دوره پنجاه ساله بود. حامیان و هنر پذیران استاد شهریار، مردم شعر موسست - مخالف ادبی، موسسات فرهنگی دولتی داشتگان، شیفتگان زبان و ادبیات «اعشیقی» بودند. با منح اشتباخی داشت. با دیوان اشعارش شاعر شهریار و استاد اخخاره داشتگانه تبریز گذران معاشر می کرد. بخش مهم دوره زندگی اجتماعی - میاسی لش فرن پیستم و دوره فعالیت ادبی اش، عمدتاً دوره پنجاه ساله بود. حامیان و هنر پذیران استاد شهریار، مردم شعر موسست - مخالف ادبی، موسسات فرهنگی دولتی داشتگان، شیفتگان زبان و ادبیات «اعشیقی» بودند. با منح اشتباخی داشت. با دیوان اشعارش شاعر شهریار و استاد اخخاره داشتگانه تبریز گذران معاشر می کرد. بخش مهم دوره زندگی اجتماعی - میاسی لش فرن پیستم و دوره فعالیت ادبی اش، عمدتاً دوره پنجاه ساله بود.

بیش از نیم قرن در شعر و شاعری کوشیده: دیوان شاعر، «حیدریا» و «سهندیم» را از خود به یادگار گذاشت. در شعر و ادب فارسی - علیرغم اینکه ستاینده حافظ بود - تأثیر گذاشت. اما پیشترین تأثیر را در شعر پرخی از شاعر اذربایجان و دیقتاً در تصویر روستا و حیات روستایی داشت.

استاد سید محمد حسین بهشت تبریزی شهریار در نیمه دوم عمر تقریباً در انزوا زیست. مردم ملاحظت شدید قرار گرفت در اوج بلند اوزارگی و احترام به سال ۱۳۷۷ خورشیدی در گذشت.

شهریار با شاهکار جاوده «حیدریابایه سلام» شعر نوین روستایی را بینان گذارد و در زمینه شعر روستا و ادبیات «اعشیقی» تو افرینی کرد. شهریار تصویر گر ماهر محظ طبیعی و اجتماعی روستا بود.

شعر شهریار، این نخستین شاعر شعر نوین روستایی را شعر سنتی پیوندی ناکنستنی دارد: ولی او در موارد خاصی به مقضای ویژگی های مربوط به زمان و مکان خود به توجهیهای نویابیهای زیبا توقیف یافته است: و این نازگی بیویزه در شاهکار کم نظر - اگر تکویم می نظریم - او «حیدریابایه سلام» سلام بر حیدریا، آنچنان بنیادی است و از محتوایی چنان از دل برآمده و هیجان انگیز برخوردار است که می توان باید او را به حق شاعر حیدریا، خالق تو اور در زمینه شعر روستایی و ادبیات «اعشیقی» نامید.

دیوان اشعار فارسی او تامین کننده نخستین مرحله از اشتهر شاعر به عنوان غل‌سرایی بزرگ، اشعار «حیدریا» که نخستین یازتاب گسترده حیات روستایی در شعر است. فراهم اورده بلند اوزارگی می مانند او در نیمه دوم حیات وی به عنوان شاعر مردم است.

حیدریا، شاهکار هنری شهریار، سلامی است صمیمانه و هنرمندانه به زادگاه خاطره اندکیش، سلامی حسرت بار به کوهستان ها، دشتها، چشم سارهای این دیار، بر طبیعت زیبایی که شاهد روزگاران بر بار رفته خردسالی و مناظر ایام خوش دوره صیانت شاعر بوده است. و او دیگر نشانی از آن همه شهد و شرنگ زندگی جز در دل غمدهده و حسرت زده خود نمی باید.

در افق ش شهریار راقلبی دیگر مسخر است: او شهریار ملک سخن و فرمائزای دل ها در قلمرو روستا و حیات روستایی و صدایه شعر فارسی است: قلمرویی که نکثر شاعری - اگر تکویم هیچ شاعری در خاور زمین - را نصیب بوده است. هنر والای شهریار سرویدن شعر برای مردم و به زبان آنان، بوبجه مردم روستا و بیرون هنر با زندگی عامه مردم شهر و دیارش بود. او به عنوان شاعری انسان، هنرمندی صمیمانی، وارسته ای مردم دوست دیده و شناخته می شود.

شهریار شاعری بود که با مردم و ادب و رسوم آنان، با داستانها و نفعه های آنان زندگی کرد. و گوش داشن همواره از شعر و ادب شفاهی مردم، از صندای دل انگیز ساز و اوّار «عاشیق» های هنرآفرین اکنده بود. از مردم فرهنگ ساز و فرهنگ پرور، از قهرمانان، از «کوراولو» ها و «قوجاق نهنی» ها درس جوانمردی، هنرآفرینی، حق دوستی، پاکانی، مردانگی، پایمردی و دادگری می اموزد و تاکید می کند که: «من هم تا رسیدن به مقصد و مطلب، همانند کوراولو - این وجدان بی ارم دران - از پای خواهم نشست، تا سلنهای سرافراز در جامعه ای به دور از من و نامردی و بیگ و کشتار، در آیامش بهشتی و در صلح و صفائی حیات بخش، سپیدروز و کامرو باشد».

استاد شهریار شاعری است که «ملک الشعراًی بهار» او را در بدایت شاعری «نه افتخار ایران بلکه افتخار عالم شرق» می داند و نویسنده بزرگ و ژرف اندیشه «سید محمد علی جمال زاده» در نهایت احوال «بر طبع این شاعر تبریزی که مایه افتخار زبان فارسی گردیده است» افگران می خواند.

شهریار را بدستنی می توان نماینده جامع شعر فارسی در روزگار ما و شاید یکی از آخرین پاسداران شعر اصیل فارسی و یا همچنان که «بداله مقتون» سراینده صاحب نظر حساسه های ارک و ماکو گفته است «آخرین سلطان ملک می فروشان» دانست.

و اما، لحظه های می تکلف؟

لحظه های هستند که آینه ایدیت در دست دارند و شاعران با الهام و ایدیت زنده اند. ثبت لحظه های الهام مقدور کسی نبوده است و به احتمال نیز نخواهد بود، لیکن لحظه های حضور را می توان دریافت؛ حضور در میان مخاطب ها و زندگی جمیع و قلب واقعیت ها.

حکایت مرغ بران را از زبان مولوی شنیده اینم که سایه ای دارد و صیادانی؛ صیاد سایه و صیاد مرغ؛ هر دو به دنبال شکار هستند. شکار سایه و شکار مرغ به یک اندزاده دلخواه نیست. شکار سایه سهل و شکریون تراست و چون بر فر زیر اتفاق تموز، عمر کوتاه دارد. اما شکار مرغ، حکایت رنج و سرمیست است. رنج یافتن و یافته ها را غریبال کردن و آنکه بیشتر یافته ها را کثار گذاشتن و نهایت به یک یا دو جزء قناعت ورزیدن. لذت و سرمیست این شکار تا آنجا که حس و فکر هست، امتداد دارد.

«عباس آل پاسین» مرغ بهشتی شعر ایران را از دیر باز می شناخته، سایه هایش را دیده بود و به ساخته از مون با هوس، برعکی از سایه ها را ثبت کرده بود و بی ماویک سایه را شنیده بود و تضمیم گرفته بود که دنبال مرغ باشد؛ تا قاف هم لازم باشد مرغ را دنبال کند و خود سایه باشند بر آن ختم شاعران دوران.

«آل پاسین» از سه موقعیت، لحظه هایی را برگزیده و به چاپ می سهارده که سپری شده اند. اما حضور زنده شاعر را اعلام می کند. شاعری که یکانه بود و با دو زبان از قله های آذربایجان باقله های دنیا گفت و گو می کرد. اکنون که خانه اش، موزه ادبی نام گرفته، همدلانش را از اکناف جهان برای ادامه گفت و گو غرا خواهد خواند.

باری، مجموعه حاضر، سند بخشی از آن کوئه لحظه های زندگی شهریار است که چون برگ سیزی، اخلاص و ارادت یک شهر نثار روح بزرگ شاعر، حیدربابا می شود، بر حسب وظیفه از استاد فرزانه جناب آفای دکتر علی اکبر ترابی سهاسگزاری می نمایم که ما را در انتشار این کتاب راهنمایی و مساعدت فرمودند.

## والسلام

حسین برقی


مدیر عامل شرکت تعاوونی کارکنان  
سازمان همیاری آذربایجان شرقی



در وصل هم زعشق تو جانا در آشم  
عاشق نکشنه ای که ببینی چه می کشم  
با عقل . آب عشق به یک جو نمی رود  
بیچاره من که ساخته از آب و آشم

Gördüm tovalı kab'ado yandıqca yalvarır  
söylür : " dözüm naqadır bu eşqin cəfasiñə ?  
ya bu hecabi şışəni qaldır ki savrulum  
ya söndürüb bu fitnonı , batma qorasına "  
baxdım ki şəm söylədi : " ey eşqə müddəci !  
aşiq haçan olub yetə öz müddəasına ?..





بر دل اکر غبار بست از منش  
اشکی بیارمیش که بشوید غبار را

Eşqin ki qərarında vəfa olmıyəcaqmış  
bilməm ki təbiət niyə qoymuş bu qərari ?





جوانان در پهار عمر یاد از «شهریار» آرید  
که عمری در گلستان جوانی نغمه خوانی کرد

Dünya , bu şahdi , bu göda , qanmiyub  
indiyə tək bir kəsə aldanmıyub







گر به غم طی شد جوانی شادم از پیری که باز  
قصه غمهای من با غمگساران می کنند

Evdo bir İl ah çekerəm , xəbor yox  
evdən çıxam , mən o yana , yar gəli .  
tay - tuşlarım çöle çıxa , gün çıxar  
mən çıxanda yağış getse qar gəli .



میان دلبر و من غیر من حجاب نیست  
اگر حجاب فکنديم من همه اویم

Mehrabi şəfəqde özümi səcdədə gördüm  
qan içərə qəmim yox , üzüm olsun sənə sarı  
eşqi varidi " Şəhryar "in gülli - çiçəkli  
əfsus , qarayel osdi , xəzan oldu baharı





شهریارا شعر حافظه را چه حکمت ها که من  
خواندمش حرفی و در دل ها حکومت می کنم

Daraşup canimo düşmen hərə bir diş qoparırlar  
bu yetim malı qalup bir sürü kəllaş arasında





چه عالمی که دلی هست و دلنوازی نه  
چه زندگی که غم است و غمگسارم نیست  
منی که خسرو دربار تو بودم دوش  
کنون نگر که به دربار خوبش بارم نیست

Heydərbaba , yar - yoldaşlar döndülər  
bir-bir məni çöldə qoyub çöndülər  
çeşmələrim , çıraqlarım söndülər  
yaman yerde gün döndi axşam oldı  
dünya mənə xorəbeyi Şam oldı





هر عاشقی شکیب ندارد به داغ عشق  
این غم به شهریار شکیبا گذاشتند

Cahilliqda tora düşen çox olar  
qış yaxınlar , tor atanlar yox olar  
məzlumların ahi bir gün ox olar  
zülmün dağər üreğinin başına  
ovçu qoyar baş yəhərin qaşına





تو شهریار به شاهی رسی زفر گدایی  
چو کار خود بکنی با خدای خویش حواله

Sən yarımin qasidisən	əyleş sənə çay demişəm
xəyalını göndəribdi	bəs ki mən ax - vay demişəm
ax ! gecələr yatmadısam	mən sənə lay - lay demişəm
sən yatalı , mən gözümə	ulduzları say demişəm
hərkəs sənə ulduz diyə	özüm sənə ay demişəm
səndən sonra həyatə mən	şirin işə zay demişəm





دیدی که چه غافل گذرد قافله عمر

بگذشت به شب ذوابت و بگذشت شبابت.

Allahundan sən eger qorxmayub olsan Tərsə  
qorxuram mon də dönüb din-i Məsihəyə gəlim  
Şeyxi Sən'a kimi donquz otarıb illerçə  
səni bir görmək üçün mə'bədi Tərsaya gəlim







بلبلی بودم و کشتم به غلط عاشق خس

بلبل و عشق و خس و خار غلط باشد و بس

ای دریغا که خس را به غلط خواندم گل

بدتر از آن که گلی را به غلط خوانی خس

Bu qaranlıq gecelərdo qapumuz pis doğulur  
nə bilim bəlkə əcəldir dayanıb can apara



بە کوی عشق تو راضى شدم بە نقش گدایى  
اگر چە شەرە بە هەر شەر و شەرىار تو بودم

Yatmiş hamı , bir Allah oyaqdır , daha bir mən  
məndən aşağı kimsə yox , ondan da yuxarı  
qorxum budi yar gəlmiyə , birdən yarıla sübh  
bağrim yarılar , sübhüm açılma , səni tari !  
golməz , tanıram bəxtimi indi ağarar sübh  
qaş beylə ağardıqca , daha baş da ağarı





شهریارا تو كجاتى و لسان الغبىنى

كە دل روشنىش آئينه الهام افتاد

Heydərbaba göldim səni yoxhiyam  
birdə yatam qucağunda yuxhiyam  
ömrü qovam bolko burda haxhiyam  
uşaqlığa diyəm bize gəlsin bir !  
aydın günlər ağlar yüzə gülsün bir !






مسن شېگىردى تو با مېكىدە اش كارى نىسىت

ماه و مەناب تو خود كارمىن و جام كند

Çalış adın gələndə , rəhmət oxunsun sənə  
dünyada səndən qalan , axırdə bir ad oli





لېخند کن معاوضه با جان شهريار

تا من به شوق این دهم و آن ستانمت

Bir gün ağız qali boş , bir gün doli dad oli  
gün var ki , heç zad olmaz , gün var ki hər zad oli .





به بادگار زما عکس ها گرفت

به دوربین ظریفی که غیر عادی بود

Cəvahiri itənin dərdini kimə diyəsen ?





اوند اکر ز روی توعکس د رآینه  
آتش به جان آینه اوند هر آینه

Sarqındı o susənlərə sünbüllərə könlüm  
bülbül kimi qandır , o qızıl güllerə könlüm





تا هستم ای رفیق زندانی که کیستم  
روزی سراغ وقت من آین که نیستم  
در آسمان مرگ که زندان زندگیست  
تهمت به خوبیشن نتوان زد که زیستم

Heydərbaba , göyler bütün dumandi  
günlərimiz bir - birinden yamandi  
bir - biruzdən ayrılmayın amandi





آجلم بر سر و حسرت به دل و دیده به راه  
خوش به کام دل اغیار نمود ایام

Bir sorusun bu qarqımış fələkdən  
nə istiyür bu qurduğu kələkdən  
deynə geçirt ulduzları ələkdən  
qoy tökülsün , bu yeryüzü dağlışın  
bu şeytanlıq qurqusı bir yiğilsın





صدای عاشقی شهریار شیرین کار  
بدان کشید که والی شنید و شه دانست

Heydərbaba alçaqlarun köşk olsun  
bizdən sora qalanlara eşq olsun  
geçmişlərdən gələnlərə məşq olsun






شبری به تو پار است و غریب این همه محروم  
ای شاه بنازم دل درویش نوازت

Qarı nənə gecə nağıl diyəndə ,  
külək qalxıb qap - bacanı döyəndə ,  
qurd geçinin şəngülüsün yiyəndə ,  
mən qayıdırıb , birdə uşaq oleydim !  
bir gül açıb , ondan sora soleydim !





متاب از روزن ای ماه دل افروزم چه اصراری  
که شمع کشته ام بینی ز زندان غم افزرا

Hanı ol mərd atalar , merdi becərdən analar ?





60

بک عمر گنه کردم و شرمنده که در حشر  
شاپان گذشت تو مرا نیست گناهی

Yaramın közməsi qopub açışır  
hor zadin ziddi də özüyle gəlir  
qorə gün , ağ günü salır yadıma  
sinəmin sazları sızıldırılar






عشق باز آی که جانی به تم باز آید

دل نیاز آر که دلبر به سر ناز آمد

Atanda Hərmələ ox Kərbəladə  
göreydin düşmən ağlar , ləsgər ağlar  
qucağında göreydin Umm-i Leyla  
alıb nə'si Əli-yi Əkbər ağlar  
Rubab nisgil döşündə süd görəndə  
Əli-yi Əsgəri yad eylər ağlar





خلوٽى داريم و حالى با خيال خويشتن

گر گذاردمان فلك حالى به حال خويشتن

Başdan aç yaylığı , əfşan elə susən - sünbül  
sən bizim bayramımızsan qışı yaz eyləmisən





سپیده گو که لبی هم به شهریار بخند  
کراز سیاهی شب های ما خبرداری

Gedəlim Qafqaz uşaqlarını təclil edəlim  
Şəhryarım , dara saqqalarımı , saçlarımı



شپریارا تو به شمشیر قلم در همه آفاق  
به خدا ملک دلی نیست که تسخیر نکردی

Heydərbaba , Nənəqızın gözlorı ,  
Roxşəndənin şirin - şirin sözlorı ,  
Türki dedim oxusunlar özləri ,  
bilsinlər ki , adam gedər ad qalar  
yaxşı - pisdən ağızda bir dad qalar



چه بود ابر باز من گشتن به روز من توانایی  
که خود دیدی چه ها با روزگارم ناتوانی کرد

Boğulaydın doğan yerde  
doğub xəlqi boğan yerde  
oğul nə'sin oğan yerde  
ana zülfün yolan dünya !







شپریار، این سرو سودای تو دانی به چه ماند  
روز روشن که به خواب شب نار آمده باشد

İtimiz qurd olalı  
biz də qayıtdıq qoyun olduq











فلک را ترکش از تیر اینقدر دام که حالی ماند  
دگر با این دل خوبین چه گویم آنجه دانی کرد

Bir qern də qardaşdan uzqlaşmaq olurmuş ?  
qardaş diye bir ömr sorağlaşmaq olurmuş ?



نقش مزار من کنید این دو سخن که شیریار  
با غم عشق زاده شد با غم عشق داده جان

Bir uşaqlıqda xoş oldum , o da yer - göy qaçaraq  
quş kimi dağlar uçub , yel kimi bağlar keçdi  
sonra birdən qatar altında qalıb üstümdən  
diye bilməm nə qədər sel kimi dağlar keçdi  
ürəyiimdən xəber alsan : "nece keçdi ömrün ?"  
göz yaşımıla yazacaq :"men günüm ağlar keçdi"





تا بود خون جگر ، خوان جهان این همه نیست  
غم جان گر نخورد کس غم نان این همه نیست

Bir çıxeydim dam qeyənin daşına ,  
bir baxeydim geçmişinə yaşına ,  
bir göreydim nələr gölmüş başına  
mən də onun qarlırtıyan ağlardım  
qış dondurən ürəkləri dağlardım




شهری است به هم بار و من پک تنہ تنها

ای دل به تو باکی نه که پاکست حسابت

Min il səbrin tufanı var dalında  
Nuh ki daha gizlədənməz yaşıni







گفنا برو به راه کدورت قدم مزن  
گفتم بیا صفائی مودت به هم مزن  
گفنا نگفتم که دم از بیش و کم مزن  
گفتم کمی عنایت از این بیشتر به ما  
گفنا بزن ولی به تکلف قلم مزن  
گفتم قلم زدم به سر هر چه غیر عشق

Heydərbaba dünya yalan dünyadı  
Süleymandan Nuhdan qalan dünyadı  
Oğul doğan dərdə salan dünyadı  
hər kimseyə hər nə verib , alıbdı  
Əflatunnan bir quri ad qalıbdı






در قافیه گو نام نگنجد به درستی

در هم شکن ای شهر که باران همه رفتند

Cismim qocalsa da eşqim qocalmayıb





شېنى دل موسى آمد سېنە سينا  
افق يك لحظە مى يك لحظە مينا  
«من» موھوم من از من گرفتند  
خدا هم چېرە شد هم چشم بینا

Heydərbaba , ağaçlarun ucaldı  
amma heyif , cavanlarun qocaldı  
toxlularun arıkhlıyub acaldı  
kölğə döndi , gün batdı , qaş qərəldi  
qurdun gözü qaranlıqda bərəldi



راهی به خدا دارد خلوتگه تنهایی  
آنجا که روی از خود و آنجا که به خود آیی

Dedim ayrılıq , qınama məni  
səni görmüşəm eller düşməni  
yüz min kərə də sinasam səni  
həman ayrılıq , həmam ayrılıq  
aman ayrılıq , aman arılıq





علی ای همای رحمت توجه آپنی خدا را  
که به ما سوا فکندی همه سایه هُما را  
دل اگر خداشناسی همه در رخ علی بین  
به علی شناختم من به خدا قسم خدا را

Heydərbaba , bulaxların yarpızı ,  
bostanların gülbəsəri qarğızı ,  
çörçilərin ağ nabatı saqqızı ,  
indi də var damağında dad verər  
itgın gedən günlərimdən yad verər





فلک گو با من این نامردی و نامردمی سس گن  
که من سلطان عشق و شهربار شعر ایرانم

Mən sənun tek dağa saldım nəfəsi  
son də qeytər göylərə sal bu səsi  
bayquşun da dar olmasın qəfəsi  
burda bir şer darda qalıb bağırır  
mürüvvətsiz insanları çağırır






ای که ار کلک هنر نقش دل انگیز خدایی حیف باشد مه من که این همه از مهر جدانی  
کفته بودی حکرم خون نکنی باز کجایی من ندانستم از اول که تو بی مهر و وفایی  
عهد نابستن از آن به که ببندی و نهانی

Mən toyuq tek öz ninimdə dostağam illər boyu  
bir xoruz yolla tapam mən belkə bu nindən nəçat  
“ Şəhryar ”in da ezişim bir tutarlı ahi var  
düşməni ehrimən olsun , tapmaz ahindən nəçat






شپریارا چه غمٰت هست که غمٰخوارت نیست  
غمگسار تو ، سرشك شب تنهائی بس !

Mən olmuşəm ağlıyan yox  
gözlerimi bağlıyan yox





آهسته که اشکی به وداعت بفشارنیم

ای عمر که سیلت پیرد چیست شتابت

Ey səfasın unudmayan Qafqaz  
gəlmışəm zövq alam mərağından  
qeyrəti coşğun olmayan nə bilir  
ki nələr çekmişəm fəraigindən





به نامردی مکن پستم ، بکیر ای آسمان دستم  
که من نا بودم و هستم غلام شاه مردانم

Kimdi mən tek bağırınlar səsində səs versin ?






شېرىبارا ! دىگر ان گو كە دىگر گونە نمايند  
من هر آنگونە كە بودم بە همان گونە نمودم

Əlifazı möhkəm etməli mə'nani çox letif  
sözler gerek soğandısa , hərkəs şoyanmasın






کشم جفای تو نا عمر باشدم . هر چند  
وفا نمی کند این عمرها وفای تو را

Pişmiş kimi , şe'rin de gerek dad-duzu olsun  
kənd əqli bilerlər ki doşabsız xəşil olmaz








منم ، با شهریاری مانده تنها  
تو با یک شهر هستی بار جانا

Ürek qaniyle men de yazdim ay nazlı anam Qafqaz  
soninde "Şehryar"ın tek bu tayda bir balan vardır






از تو بگذشم و بگذاشتیت با دگران  
رفتم از کوی تو لیکن عقب سرنگران  
ما گذشیم و گذشت آنچه تو با ما کردی  
تو بمان و دگران وای به حال دگران

Eşq ehlişən , yaxşı məni qanarsan  
çox kipləmə , od tutub odlanarsan  
gözlər yağış yağdırmasa , yanarsan  
mənim qaynar çeşmə kimi gözüm var  
o dur məndə hər cur oda dözum var






تو با من کی نشستی سرو من تا باز برخیزی  
من از پای تو کی برخاستم تا باز بنشینم  
به خاک و خونم آغشت این خزان و من بیاد تو  
در آغوش بهار یاسمین و باع نسرینم

Yaxınlarım qoysi məni qıraxda  
yananlarım qaldı məndən ozaxda  
el yaylaxda , özüm qaldım qışlaxda





مسلمانان از این حرمان مرا بود آتش در دل  
که آن آتش روا من با دل کافر نمی دانم

Ağ gøyərçin , ağ qanadın açarsan  
dam-duvardan bir qovzaniň uçarsan  
ulduzlanıb , Bakı diyə qaçarsan






جهان چون دل نُبردَت ، نوبت عشق جهانِبان است  
اگر تنها دلی باقی است ، عشق دلبری هم هست  
ترا هم شهربار از پا ، جهان بگشاید این زنجیر  
که زندان طبیعت ، بیخ دالانش دری هم هست

Bu həyasız güne gözler nə qədər zillənsin ?






جان من دل به خدا ده که جهانگیر شوی  
 به خدا هر که دلی داشت ، جهانی دارد  
 شهریار است و سرانگشت به مضراب قدم  
 سازش این سینه که سربسته فغانی دارد

Mən daha ərşİ əla kölgəsi tek başda tacım var ,  
 əldə Musa kimi Fir'ovnə qənim , bir ağacım var ,  
 hərcim yox , fərcim var  
 mən Əli oğluyam , azadələrin mərdi muradı ,  
 O , qaranlıqlara maş 'el ,  
 O , işıqlıqlara hadi ,  
 həqqə imanə munadı  
 başda sinnəz sıpərim , əldə kütəlməz qılıcım var !






بای دار ای عاشق مسکین که آخر می دهد  
صبح وصلی از دل شباهی هجران غم مخور

Heydərbaba sənün göylün şad olsun  
dünya varkən ağzun doli dad olsun  
sənnənən geçen tanış olsun yad olsun  
deynə mənim şair oğlum Şəhryar  
bir ömrür qəm üstüne qəm qalar







Şohryar bir şairdir ki " Molikus - Şuora Bahar" onu şairliğinin başlangıcında "tekce İran" in foxri değil , Doğu aleminin foxri "bilir ve büyük yazılı "Seyid Məmməd Əli Cəmalzadə" onun ömrünün sonunda "Fars dilinin foxri olan bu Tebrizli şairin təbəbi "afərin deyir .

Şohryan zamanımızda Fars şerinin etrafı temsilcisi ve bolke asıl Fars şerinin son gözotçisi ya da Ərk ve Maku hemasələrinin yaradıcısi "Yedullah Məftun" un dediği kimi "mey satanlar mülkünən son sultanı" adlandırıbilerik .

### Və amma "Teşrifatsız Ləhzələr" !

Əbediyət aynasını elde dutmuş Ləhzələr dir , şairler ise ilham və əbediyət ilə yaşıyırlar .

İlham Ləhzələrini sobtetmək kimseyə mümkün olmamışdır və ettimələn mümkün olmayısaq . Lakin huzur ləhzələrini anlamış olar , muxatəblərin arasında , gərcəkliliklərin qalbində və içtimai həyatda .

Məvlana'nın dilindən eşitmış kögəsi olan və oğuları olan o qusun hekayesini . Köləgə ovcusu və qus ovcusu , hər ikisidə və peyindördür . Köləgə ovlamaq eyni endəzdə dibəh degil . Köləgə ovlamaq daha asan və sırrıdır , və temmuz güneşinin altındakı qar kimi qısa ömrü var , amma qus ovlamaq möhnət və sorxoluq hekayisidir . Tapşağın möhnəti , tapşaları olokdən keşirtmək , tapşaların çıxunu buraxıb , nəhayət də bir - iki parçasına qənat etməmiş möhnəti . Bu ovan lozotu və sorxoluğu duygunun və düşüncənin olduğu yerdə qədər uzanar .

Abbas Alyasin İran şerinin behişt qusunu qodimden tanırımsı . onun kögələrini görmüşdü , və bezilərini sobtetmişdi . Kölənin mayasızlığını dadmışdı və qusun peyinə düşmənə , gərkiro Qaf dağına qədər onu peyliyənə və özüdə o dövrən şairlorının sonuncusuna kölə olmağa qərar vermişdi .

Alyasin üç fərqli durumdadən bəzi ləhzələri seçib çapə yetirir ki keçib gediblər amma şairin canlı huzurunu bildirirler . O şair ki yeganə idi və iki dildə Azərbaycan zirvələrindən dünya zirvaları ilə danışdı , və indi ki evi ədebiyat muzeyi adlandırmışdır , sirdəşlərini dünyadan hər torofindən danslığı devəlmətməgo çağıracaqdır .

Sözün qusası , bu məcmuə bir sonəddir Şohryannın boyattının o ləhzələrindən ki bir şəhərin ixlas və iradəti bir yarpaq kimi Heydərbəbə şairinin böyük ruhuna nisar olunur . Vəzifə olaraq biliqli ustad , Doktor Əli Əkbər Turabı conablarından bu kitabın buraxılışındaki yardımçıları üçün təşəkkür edirəm .

Vossolam

Hüseyn Borqı

Şərqi Azərbaycan Həmyarı toşkilatı işçilərinin kooperativ şirkətinin direktoru

## Allahın adı ile

### İlk söz

Ustad Seyid Mehomed Hüseyin Behçet-i Tebrizi (Şohryar) günü ili 1285(1906) de Tebrizde esles Kondili olan ortabab bir ailod anadan oldu . Atadan heç bir şey ırs aparmadı . Modoni miras olaraq ozomotlu İslam maarifi , şohor vo kond modoniyeti , Fars şairler vo yazıçıların dili ve adəbiyatı , Azərbaycan şairlerinin divanları onun ixtiyarından idi . Şohryar orta tohsilini Tebrizrin Müttehidi-yi Firdovsi ve Fiyuzat məktəblərində tamamladı ve ali təhsilini , Tehran Darulfunun ' unda davam etdirməkde idı ki , ruhi soboblore gərə yarada buraxdı . Quran vo İslam maarifi ilə tanış idi vo Hafız şerdi vo şairlikdə örnök ve mürşid olaraq gözündən olduğdu idi . Zirəat bankının işçisi vo Tebriz universitetinin foxti ustadı olaraq aldığı aylıq ilə mösət keçirirdir . Ədəbi fealiyyətinin asas dövrəsi "əlli illik dövər" idi . Ustad Şohryar hamili şer sevor insanlar , ədəbi dor noklər , dövləti mədəni müəssisələr ( universitet ) vo "aşiq" adəbiyatının vürgünları idilər . Modihə ilə tanış idi . Şəxi divanı ilə şohor vo Heydorbabayə Solam monzuməsi ilə kond şəri idi . Yarım qərəndən çox , şer vo şairlikdə çalışdı ."Divan -i Saiz"i , Heydorbabayə Solam "vo" Sohəndiya "ni özündən yadigar qoydu . Hafız" i öydüğü halda Fars şeri vo adəbiyinən üzərində tosif buraxdı , amma on çox , bəzi Azərbaycan şairlarının üzərində , özüdə kondi ve kond heyatını aksetdirməkda tosif qoydu .

Üstad Mehomed Hüseyin Behçet - i Tebrizi (Şohryar) ömrünün ikinci yarısında toqribən inzivəda yaşıdı , mehrbanlıq gördü . Şöhret vo hörmötin zirvəsində ikən günəş ili 1367 (1988) da vəfat etdi .

Şohryar ədəbi şahəsəri "Heydorbabayə Solam" ilə yenidən yerinən tomolini qoydu vo kond şəri "aşiq" adəbiyatı sahəsində yeniliklər gotirdi . Şohryar kondin tabii vo içtimai mühümüni mahir rəssami idi .

Şohryar şeri ilə onanəvi şer arasında qırılmaz bir bağlılıq var , amma O , xass yerlərdə öz zamanı vo məkanına mərbət olan xususiyetləri iqtizasına görə gözəl yeniliklər aramağa vo tapşağı müvəffəq olmuşdur . Bu yenilik xususən onun bonzeri az olan - deməsək bonzorsız - şahəsəri " Heydorbabayə Solam "da elo köklüdür ve elo ürəkən çıxmış və həyvanlı mözəmən sahibidir ki onu haqlı olaraq" Heydorbaba şəri "və "kond şəri vo aşiq adəbiyatı sahəsində yenilik getirən yaradıcı" adlandırmalıdıq .

Onun Farsca divanı şairin böyük bir qozıl şairi olaraq şöhret qazanmasının ilk mərhələsini tomin etmişdir vo onun şerində kond hayatının ilk geniş inikas sayılan " Heydorbabayə Solam " onun xalq şairi olaraq ömrünün ikinci yarısındakı bonzorsız şöhretinə səbəb olmuşdur .

Şohryarın şahəsəri" Heydorbaba "semimi vo sənətkarca bir solamdır onun xatiroli doğum yerinə , həsrətli bir solamdar dağlıqlara , çöllərə , diyarına çeşmələrino , gözəl təbiəti ki şairin əldən getmiş usaqlıq vo gənclik günlərinin manzorolarino şahid olmuşdur . Vo O , artıq öz qomılı və həsrəti ürəğindən başqa heç bir yerdə həyatın şirindən acısimdan asor tapmayırdı .

Həqiqətdə Şohryar başqa bir iqlimi ola keçirtmişdir . O , söz mülküün şohryarı vo kond hayatı basırığında ürəkler hökməndir . Bir basırıq ki Doğu az şairin nəsibi olmuşdur . Şohryarın əlu soneti xalq üçün vo xalq dilində şer qoşmaq vo soneti xalqın həyatına bağlamaq idi . O , bir insan şair , semimi sənətkar və xalqşəvar cõmərd olaraq görünüb , billin .

Şohryar , xalq ilə , xalqın əsonələri , hekayələri vo nağmələri ilə yaşamış olan vo horzaman qulağı şifahi xalq adəbiyatından vo sonatkar aşığıların kənlən oxşayan saz və avaz sasinden dulu olan bir şairidi . O , modoniyet pərvər xalqdan , qohromanlardan , Koroğullardan vo Qoçaq Nobilərdən iğdilik , həqsevərlilik , xoşqəlblik , əronlıq , yardımçılıq və adılık dərsi öğrenir vo deyir ki : "Men de məqsəd və metləbə çatıncaya qeder" Koroğlu kimti yero oturmayacağım , ta ki ucabaş nəsillər zülməndən , namərdikdən , muharibədən vo qırğından üzəq bir dincilikdə uğurlu yaşasınlar .

## Bir büyük şairin təsviri

"... Kaş qayıdib , bir de uşaq olaydım ." Tam hosrot ilə oxurdu , sənki mondon və monim atımdan başqa kimso yox idi gəzünün öndənde . Men at üste heyran qalmışdım . O , böyük dayım idи ki hom hörmətli idи hem özemətli ve manı seyredərək oxurdu :" bir gül açıb ..." oxurdu və tekrarlarırdı ta ki yetişdi ora ki :" ay özüni o ozdırın günlərim..." atm yola dösdü , oturub oxuyan o özemətin tavafına başladı . Eşitdim :

"Ağac minib at gozdıran günlərim ." Atım dayandı və monim gözlərim zilləndi onun ağızına . Dedi :" Şohryar , Heydərbaba , Hədərbabaya salam ". Mon töscüb dolu : "Şohryar kimdir ? Heydərbaba nodır ?"

"Heydərbaba , dünya yalan dünyası !" Böyük dayı Şohryardan və Heydərbabadan dedi , dedi və ilk defə olaraq monim dünyamda ikisini də görməğin iştiyaqını yaratdı .

İllor keçdi ta ki bir gün kaməra olimdo özümi Ustad Şohryarın huzurunda gördüm . Miniciliğimin və böyük dayımın xatırası ilə qeydib fotosəkil çəkdim . Qədimki iştiyəq miyə verdi . fotosəkillər çəkdim .

İndi , o fotosəkillərin seçilməsli bu kolleksiyada bir xatironı bir şaxsden bir comiyoto qədər uzaldırken tükonmaz bir sevinc vücudumu çülgalamaşdır .


Men böyük bir şairin təsvirlərini o aşıqloro ittihaf edirəm ki daha çox onun səsi və sözü ilə maşğul olublar . Monim onları Şohryarın şərlərindəki təsviri nişanoloru görəməqədən etməğim belək biraz usaqcasına nozəro golir amma böyük bir şairin rəftərinin və qəmətinin səslə suxutunda , serin başqa bir cingiltisi var .

Monim ricam bu cingiltiyə diqqət etməkdir . Bu kolleksiya Homiyarı Teşkilatının kooperativ şirkətinin himmotu ilə çap olunur . Şirkətin hörmətli direktoru , Hüseyin Bərqi canoblarına , qiymətli dostlar Məcid Bərqi və Seyid Hüseyin Muini Fərd canoblarına bu toşəbbüsə yardımçı olduları üçün minnətdaram . Əziz həyat yoldaşım Salehə Caberi dən illorče dözümnüne görə və əziz dostum Qulam Hüseyin Fərnud dan həmfikirliklərinə görə hərzəman olduğu kimi təşəkkür edirəm .

Mir Abbas Aleyasın  
sentyabr 2007

Əziz hayat yoldaşım Salchøyə , qızım Solmaza və uğursuz oğlum Kəmalin pak ruhuna ittihaf olunur.


bilməz idim döngələr var dönüm var  
ayrılıq var itqınlık var ölüm var



Kitabın adı : Təqribatsız Lehzələr  
Fotoşkilçisi : Mir Abbas Aleyasın  
ləra direktoru : Məcid Borqı  
Birinci çapı : sentyabr 2007  
Tirajı : 3000  
Cildinin rəssamı : Leyla İsmaili  
lçeri səhifelerinin plançları : Leyla İsmaili , Ruqayya Zindənəm , Nəsim Zəri'ə  
Farsca şerlərini seçən : Məcid Borqı  
Azərbaycanca şerlərini seçənlər : Məcid Borqı , Məhəmməd Əmin Seyfi  
Litografyaçısı : Negar  
Motboesi : Simazor  
Ciliqxanası : Lekləri  
Nəşriyatı : Şərqi Azərbaycan Həmyarı Teşkilatı işçilərinin kooperativ şirkəti  
Telefon : +98 411 3352191-3353871-3370218  
Fax : +98 411 3370217  
[www.azhamayar.com](http://www.azhamayar.com)  
ISBN:978-964-04-1306-7



Kitabın şəkilləri və yazılarından hərcür faydalanañaq , nəşriyatçının yazılı izni olmadan yasaqdır .



## TƏŞRİFATSIZ LƏHZƏLƏR

Fotoşəkil: Mir Abbas Aleyasin



Şərqi Azərbaycan Həmyarı Teşkilatı İşçilərinin Kooperativ Şirkəti  
Sentyabr 2007

# TƏŞRİFATSIZ LƏHZƏLƏR

Fotoşəkil: Mir Abbas Alyasın



Sorqı Azərbaycan Hömyarı Teşkilatı  
İşçilərinin Kooperativ Şirkəti  
Şəhərəzad 2002